

## Milli Məclisin iclasında

## Parlamentdə bütçə müzakirələri başladı

**Noyabrın 25-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.**

Iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova öncə Birleşmiş Milletlər Təşkilatının İslimi Döyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı qonaqları bölmüş. COP29-un uğurla başa çatdığını deyən Sahibə Qafarova qeyd edib ki, tədbirin iqlim deyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərlə verdilər təhsilər haqqında hələ çox danışılacaq: "Bəsəriyyətin gələcəyi ilə bağlı olan bu dünənmiyyətli tədbiri on yüksək soviyyəyə keçirmək, Azərbaycan istər regional, istər də global iqlim problemlərinin həllində lider imicini möhkəməndirdi və yeni mətbəə toplantıları keçirilməsi imkanlarını daşıra artdı".

COP29 çərçivəsində noyabrın 16-də və 17-də Parlamentlərərətə İtfaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatlığı ilə Parlament Görüşü keçirildiyini diqqət qatdırın spiker bətərdib. Milli Məclisin birgə təşkilatçıları keçirilib. Həmin iclaslarında bizim deputatlarımız fəal iştirak ediblər.

Milli Məclisin Sədri onu da qeyd edib ki, Sankt-Peterburq şəhərinə səfər çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə ikitərəfli görüşlərə keçirilib. Spiker bildirib ki, noyabrın 25-də ölkəmizdə Kəlbəcər Şəhəri Günü qeyd edilir və bu münasibətlə təbrik olunur.

Ölkəmiz könlüyü öhdəliklər görürən, bərpalaşun enerji layihələri həyata keçirərək və "yaşıl enerji" zonalara yaradaraq, gələcək inkişaf yolunda ezm və qötüyöt nümayiş etdirib.

Milli Məclisin Sədri qeyd edib ki, biliq, təcrübə və qabaqcıl praktika mübadiləsi sahəsində parlament öməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bütün qanunvericiliyimiz dəha da təkmilləşdirməli, hökumətlərimizi öz söylərini daha yaxşı soforər etməyə tövsiyə etməliyik.

Spiker məlumat verib ki, Parlament Görüşü çərçivəsində yeddi sessiya keçirilib, həmçinin tədbir zamanı Azərbaycan Milli Məclisi ilə Tolerantlıq və Sübhnamı Beynəlxalq Parlament arasında anlaşma memorandumu imzalanıb.

Sahibə Qafarova COP29-da və Parlament Görüşündə iştirak etmək üçün Bakıya golmış beynəlxalq parlament təşkilatlarının, bura parlamentlərin sədrərləri ilə Milli Məclisə 15 ikitərəfli görüs keçirildiyini bildirərək deyib: "Onlardan Parlamentlərərətə İtfaqın prezidenti və Baş katibi, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Aralıq donuzi Parlament Assambleyasının prezidenti, Millətlər Birliyinin Baş katibi Baronessa Skotland, Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının 76-ci Baş naziri xanım Tereza Mey, Albaniya, Özbəkistan, Tacikistan, Tonga, Zimbabve parlamentlərinin sədrərləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hömətində və üzvləri, digər ali vəzifilər şəxsləri ilə səhərərə COP29-un və Parlament Görüşünün uğurlu təşkiləti, bù tədbirlərə müzakirələr ilə bağlı fikir mübadiləsi aparıldı. Hömsəhəbtərimə regionda vəziyyət, Azərbaycanın reallliqləri, ölkəmizin işğaldan azad olunmuş ərazilərində görülen işlər, o cümlədən həyata keçirilən "yaşıl enerji" layihələri barədə genişləndirildi.

Qeyd olunub ki, bu il iqtisadiyyatın əsas sektorlarında müümət uğurlar müşahidə edilir. Azərbaycanın global enerji təhlükəsizliyinin təmin edilməsindən önməli rol oynayır. Bununla yanaşı, ölkəmiz, COP29 konfransı ilə əlaqadər "yaşıl enerji" yəkcidən sahəsində iri-miqyaslı layihələr reallaşdırır. Qeyri-neft sektoruna, xüsusən konditorrfat, turizm və texnologiyalar kimi sahələr böyük diqqət yetirilir. Ölkəmiz iqtisadiyyatı məsələlərini təmələnərək, yeni dövriin çağrışlarını, milli iqtisadiyyatın artımı və inkişaf məmərlərini, milli iqtisadi prioritetlərindən irolı gələn şəhər və kənd" layihələri sayəsində Qaraağz və Şərqi Zəngozur təroqqı və innovasiyalar mərkəzindən təqribən 100 milyon manat təminatı artırıla bilər. Bütün işlərə keçirilən tədbirlərənən əks etdirir və onların hər biri öz fikirlərinə ifadə etməsi üçün sənədliyən yaradılıb.

Sosial sahəyə böyük əhəmiyyət verilir. İnsanların rəsahəti halı dala da yaxşılaşdırılır, əmək haqları və pensiyalar artırılır, keyfiyyəti sohiyyə və təhsilin əlçatanlığı təmin edilir.

Sonra spiker Sahibə Qafarova başçılıq etdiyi nümayəndən həyatiñ noyabrın 20-dən 22-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar sofori barədə məlumat verib. Qeyd edib ki, soforə məqsəd MDB Parlamentlərərətə Assambleyasının Şura və 57-ci Plein iclaslarında iştirak etmək idi.

Bildirilib ki, səfər çərçivəsində noyabrın 21-də assambleyanın Şura iclasında bir sıra təşkilatlı məsələlər ilə yanşı, sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənəkar parlament təşkilatını müşahidə edən MDB Parlamentlərərətə Assambleyası missiyasının yekun rayı da müzakirə edilib. Spiker oradakı çıxışında bu ilin fevralında keçirilmiş prezident seçkilərindən sonra Milli Məclisin seçkilərin ölkəmizin bütün suveren ərazisində keçirilən ilə parlament təşkilatının olduğunu xüsusilə qeyd edib.

Noyabrın 22-də isə MDB-yə üzv dövlətlərin Parlamentlərərətə Assambleyasının 57-ci plenar iclası keçirilib. Spiker oradakı çıxışında Prezident İlham Əliyevin xüsusi diqqəti və dəstəyi ilə Bakıda keçirilən COP29 haqqında, eləcə də Parlamentlərərətə İtfaq və Milli Məclisin birgə təşkilatçıları ilə keçirilmiş Parliament Görüşü barədə geniş məlumat verib.

Bildirilib ki, iki gün davam edən görüş və onun yekun sənədi iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin ümumi mövqeyinin ifası dəsi id. Spiker qeyd edib ki, MDB Parlamentlərərətə Assambleyasının tədbirləri keçirən spiker bətərdib. Milli Məclisin tədbirin təşkilatçıları, parlamentlərərətə təşkilatçıları, habelə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 95 nümayəndə heyətinin, başqa sözə, 345 nəfər parlament təmsilçisinin iştirak etdiyi bildirib. Sahibə Qafarova diqqət qatdırıb ki, gərüşün açılışında etdiyi çıxışda bir tezisi xüsusi vərəqələrə keçirib, Azərbaycan hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyəti, "yaşıl günləri" öz milli planlarının mərkəzində yerləşdirib.

Parlamentin sədri onu da qeyd edib ki, Sankt-Peterburq şəhərinə səfər çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə ikitərəfli görüşlərə keçirilib. Spiker bildirib ki, noyabrın 25-də ölkəmizdə Kəlbəcər Şəhəri Günü qeyd edilir və bu münasibətlə təbrik olunur.

Milli Məclisin Sədri qeyd edib ki, gələn il üçün dövlət bütçəsinin həm gələrləri, həm də xorcları rekord həcmə - müvafiq olaraq 38,3 milyard manat və 41,4 milyard manat yaxın məbləğdə proqnozlaşdırılır.

2025-ci ilin dövlət bütçəsinin prioritətləri ölkənin milli təhlükəsizliyinə və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının dəha da yaxşılaşdırılması, sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. Əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin somərlərə fealiyyəti gələn il bütçə siyasetinin bütün istiqamətlərində qarşıya qoynulan hədəflərinə əldə olunmasına imkan yaradıb.

Spiker qeyd edib ki, 2025-ci ilin dövlət bütçəsinin layihəsi və bütçə zərfinə daxil olan sonədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Yaranmış onənəye uyğun olaraq, parlamentdə təmələnərətə İtfaqın 60 ilə təmələnərətə İtfaqın 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil olan sosial paketin təhlükəsizləşdirilməsi və təqribən 60 ilə təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması və dövlət bütçəsi xorclarının 41 faizi təşkil etməsi sosial siyasetin prioritetlərinə ifadə edir. Bütçə zərfinə daxil sosial-iqtisadi İtfaqın 41 faizi təmələnərətə İtfaqın 41 faizi cari xorclar, 34,1 faizi osaslı xorclar, 5,8 faizini dövlət borcuna xidmetlə bağlı xorclar təşkil edir. Bütçənin osas xorc istiqamətlərindən biri öhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosial-önlümlü xorclar 8,8 faiz artırılarlaq 16,9 milyard manata çatması v